

## TAHIR İSMAYIL OĞLU ƏKBƏROV

Azerbaycan mədəniyyətinə ağır ikti üz vermişdir. SSR Bəstəkarlar İttifaqının üzvü, Əməkdar incəsənət xadımı Tahir İsmayıllı oğlu Əkbərov 2018-ci il mart ayının 2-də ömrünün 72-ci ilində vəfat etmişdir. Tahir Əkber (Tahir İsmayıllı oğlu Əkbərov) 1946-ci il yanvarın 20-də Bakı şəhərində anadan olmuşdur. Tahir Əkber 1960-65-ci illərdə Dzerjinski adına Musiqi məktəbinin fortepiano şöbəsində, 1965-69-cu illərdə Həmzə Həkimzadə Niyazi adına Daşkənd Musiqi Texnikumunun musiqi nəzəriyyəsi şöbəsində təhsil almışdır. Bəstəkənn musiqiyyə olan sevgisi ona təhsilini bù istiqamətdə davam etdirməyə vadar edir. Ailesi ilə birində xoş təsadüf həticəsində vaxtile Üzeyir Hacıbəylinin dəvəti ilə gəlib uzun illər Bakıda pedaqoji fəaliyyətlə bağlı olmuş Boris Isaakoviç Zeydmanla görüşür və onun diqqətini cəlb edir. Azərbaycan musiqisini yaxşı bilən B.Zeydman, genç bəstəkənn əsərləri ilə tanış olduğdan sonra onun sinifində oxumağı təklif edir. Beləliklə, T.Əkberov 1970-ci ilde Muxtar Əşrefi adına Daşkənd Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə məşhur bəstəkar-pedaqoq, professor Boris Zeydmanın sinifinə daxil olur və 1975-ci ildə orani bəstəkar, musiqişünas kimi bitirir. 1980-ci ildə ailesi ilə Bakıya qaydyan bəstəkar Azərbaycan Dövlət Radio və Televiziyasında musiqi redaktoru vəzifəsində çalışmağa başlayır. 1985-ci ildə onu Azərbaycan Bəstəkarlar İttifaqına üzv qəbul edirlər.

T. Əkber həyatının müəyyən bir hissəsini qurbanlıda yaşamasına baxmayaraq, bütün yaradıcılığı boyu Azərbaycan xalq musiqisindən bəhrənərək onu əsərlərinə qabarlıq şəkildə təcəssüm etdirən bəstəkarlardandır. Onun yaradıcılığında bù kiçik formalardan tutmuş iri simfonik əsərlərə qədər bütün janrlara rast gəlirik. Bəstəkar T.Əkberov bir çox populyar mahnilərin müəllifidir. T.Əkberovun Fikrət Qoca, Bəxtiyar Vahabzadə və Hüseyin Arifin sözlərinə mahnilər yazmışdır. Məhz bu mahnilər efir və ekrannda daim səslənərək diniyəcisinin rağbetinin qazanmışdır. Son illərdə yazdığı "El oğlu, hay ver", "Canım Azərbaycanım" mahniları, xor və orkestr üçün H.Həsanoğlunun sözlərinə bəstələdiyi Dünya Azərbaycanlılarının "Həmrəylər himni" son nüaliyyətlərindən. "Şuşanın şikəstəsi" mahnisini xüsusi qeyd etmek lazımdır. Şöhər Əfşarın sözlərinə yazılmış və Şuşanın işğalının 20 illiyinə hasr olunmuş bu əser daha çox ritmik müğəm üslubunda yazılmışdır. Digər tərəfdən isə bəstəkənin adı Azərbaycan professional musiqisində yeni janrların yaranması ilə bağlıdır. Belə ki, "Simfonik rənglər", ilahiyyat mövzusunda yazdığı "Amin" əsəri və onun davamı kimi "Ya Rəbb" adlı vokal simfonik musiqi poeması əməjniliyə bunu təsdiq etməyə vadar edir. "Amin" əsəri ilə T.Əkberov Ü.Hacıbəylinin ölməz "Leyli və Macnun" operasında və F.Əmirovun "Şeyx Sənan" tamaşasına yazdığı musiqidə başladığı yolu davam etmişdir. T.Əkberov dincə bağılı bu ənənələri davam etdirərək xüsusi özəlliklə sitat gatılmadən təsəvvüf əyinlərinə xas əhval-nühiyyəli kompozisiyalar yaratmışdır. Bəstəkar "Simfonik rənglər" əsərində rənglərə yeni nəfəs vermiş və hir bir rəngi müstəqil şəkildə bir instrumental pyes kimi düşünməşdür. Bəstəkənn diplom işi olan bu əsər Lenin komsomolu mükafatına layiq görülmüşdür. Məhz qurbanlıda yazılan "Simfonik rənglər" bəstəkənn Vətəne, doğma ənənələrə bağlılığını qabarlıq şəkildə gösterir.

T.Əkberovun yaradıcılığına nezər salanda gündəlik həyatımızı əhatə edən, aktual problemlərlə səslişən bir yol olduğunu müşahide edirik. Bəstəkar xalq musiqisində, dini mövzuya, vətənpərvərlik və digər aktual mövzulara müraciət edərək bütün bu həməhəng məsələlərə fikrini məhz öz musiqisi ilə bildirib.

Görkəmli bəstəkar, əsl ziyali Tahir Əkberin əziz xatirəsi onu tənyanıların və sevənlərin qəlbində daim yaşayacaqdır.

Daşkəndə köçən bəstəkar məclislərin



**TAHIR  
İSMAYIL OĞLU  
ƏKBƏROV**

*Lətifəxanım Əliyeva  
Azərbaycan Bəstəkarlar İttifaqı,*